

**FİZİKA****UOT 621.38****ELEKTRİK SAHƏSİNİN  $Cu_3In_5S_9$  MONOKRİSTALININ  
OPTİK SABİTLƏRİNƏ TƏSİRİ****L.H.HƏSƏNOVA, Ə.Z.MƏHƏMMƏDOV***Bakı Dövlət Universiteti**ludmilahasanova@mail.ru*

$Cu_3In_5S_9$  monokristalı layvari quruluşlu olduğundan, onun optik xassələri anizotropiya yaya malikdir. Ona görə optik xassələrə elektrik sahəsinin təsiri ilə bir sıra maraqlı qanuna uyğunluqlar gözlənilir. İşdə  $Cu_3In_5S_9$  kristalında kvadratik elektrooptik effekt (Kerr effekti) tədqiq olunmuşdur.

**Açar sözlər:** dispersiya, elektrooptik effekt, ikiqatsınma

Son illər mis halkogenidləri öz maraqlı fiziki xassələrinə görə tədqiqatçıların diqqətini cəlb edir [1]. İkiqat birləşmələrlə yanaşı onların sırasına mürəkkəb üçqat birləşmələr də daxil olmuşdur.  $CuInS_2 - In_2S_3$  sisteminin öyrənilməsi bu aralıqda bir neçə birləşmənin alındığını ( $CuIn_5S_8$ ,  $CuIn_5S_{11}$ ,  $Cu_3In_5S_9$ ) göstərmişdir [2]. Onlardan  $Cu_3In_5S_9$  fiziki xassələrinə görə diqqəti daha çox cəlb edir [3]. Onun ərimə temperaturu  $1083^{\circ}\text{C}$  olub layvari quruluşa malikdir və asanlıqla güzgü səthinə malik olan laylara ayrıılır. Bu lay daxilində dayanıqlı kovalent rabitənin, laylar arasında isə zəif Van-der-Vaals rabitəsinin olması ilə izah edilir.  $Cu_3In_5S_9$  birləşməsinin kristallik strukturu  $D_{\text{6h}}^1 - (\text{P}6/\text{mmm})$  fəza qrupuna daxildir.

Bütün layvari kristallar kimi, baxılan kristalda da optik və elektrik xassələrinin anizotropiyası ilə əlaqədar elektrik sahəsinin təsiri ilə udma sərhədinin ətrafında bir sıra maraqlı qanuna uyğunluqlar müşahidə etmək olar. Bu məqsədlə  $Cu_3In_5S_9$  monokristalında kvadratik elektrooptik effekt tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, udma sərhədində eksiton xətti varsa, elektrik sahəsinin tətbiqi eksiton xəttinin dəyişməsinə (onun genişləməsinə və sürüşməsinə) səbəb olur.


Kramers-Kroniq münasibətinə görə elektrik sahəsinin təsiri ilə sindırma əmsali dəyişməlidir, bu dəyişmə də çox zaman eksion mexanizmi ilə izah edilir.

Sındırma əmsalına əsasən  $E_g$  qadağan olunmuş zolağın enindən böyük olan zonalararası keçidlərə təsir etdiyindən xarici elektrik sahəsində sindırma əmsalının dəyişməsi ya yüksəkenerjili səviyyələrə keçidlə, ya da eksiton mexanizmi ilə izah oluna bilər. Şəkil 1-dən göründüyü kimi sindırma əmsalı udma sərhədinə ( $E_g=1,45$  eV) yaxınlaşdırıqca artır, sonra isə kristalın üzərinə düşən fotonun enerjisi artıqca azalır, başqa sözlə sindırma əmsalının dispersiyası müşahidə olunur.

Məlumdur ki, sindırma əmsalı düşən işığın dalğa uzunluğu ilə Zelmeyer münasibəti ilə əlaqədardır:

$$n^2(\lambda) - 1 = \frac{S_0 \lambda_0^2}{1 - \left(\frac{\lambda_0}{\lambda}\right)^2} \quad (1),$$

burada  $\lambda_0$  – ossilyatorun orta vəziyyəti,  $S_0$  – ossilyatorun orta gücüdür.  $S_0$  və  $\lambda_0$  parametrlərini təcrübə olaraq  $\frac{1}{n^2 - 1} \sim f\left(\frac{1}{\lambda^2}\right)$  asılılığından tapmaq olur (şəkil 2).



Şək. 1.  $Cu_3In_5S_9$  monokristalının adı (1) və qeyri-adi (2) şüalarla dispersiya əyriləri.

Şək. 2.  $\frac{1}{n^2 - 1}$ -in  $\frac{1}{\lambda^2}$ -dan asılılığı.

Bir çox biroxlu kristal üçün (o cümlədən  $Cu_3In_5S_9$ ) «C» optik oxuna perpendicular (0) və paralel ( $e$ ) istiqamətində sindırma əmsalının qiyməti hesablanır (cədvəl 1).

Cədvəl 1


n	$S (\text{sm}^{-1})$	$\lambda (\text{sm})$
$n_0$	$0,92 \cdot 10^{12}$	$3,07 \cdot 10^{-5}$
$n_e$	$0,83 \cdot 10^{12}$	$2,84 \cdot 10^{-5}$

Nümunənin üzərinə düşən işığı «C» oxu istiqamətidə yönəldildikdə müşahidə olunan fazalar fərqini aşağıdakı şəkildə yazmaq olar:

$$\Gamma = \frac{2\pi d \Delta n}{\lambda} \quad (2),$$

burada  $d$  – optik yoluun uzunluğu,  $\lambda$  – dalga uzunluğu,  $\Delta n$  – elektrik sahəsinin tətbiqi zamanı ikiqat şua sımasının dəyişməsidir.


$Cu_3In_5S_9$  monokristalında məcburi ikiqatsınmanın tətbiq olunan sahədən asılılığı tətbiq olunan sahə intervalında kvadratik olur. Məcburi ikiqatsınmanın işarəsi sahənin istiqaməti dəyişdikdə dəyişmir (sabit sahə halında). Bu isə bir daha elektrooptik effektinin kvadratik olduğunu təstiq edir (şəkil 3). Şəkildə  $\Delta n$ -in  $E^2$ -dan asılılığı verilmişdir.



Şək. 3.  $\Delta n$ -in tətbiq olunan sahədən asılılığı ( $\lambda=0,85$  mkm).

Tədqiq olunan kristal «C» oxu istiqamətində təbii ikiqatsındırmaya malik olduğundan  $\Delta n$  koordinat başlanğıcından keçmir (şəkil 1).

Bundan başqa məcburi ikiqatsındırmmanın nümunənin üzərinə düşən işığın enerjisindən asılılığı öyrənilmişdir. Ölçmələr göstərir ki, fotonun enerjisi artdıqca və əsas udma sərhəddinə yaxınlaşdıqca  $\Delta n$  artır (şəkil 4). Həmçinin müəyyən olunmuşdur ki, sabit sahənin və dəyişən elektrik sahəsinin təsiri ilə ölçülən  $\Delta n$ -in qiymətləri bir-birindən fərqlənir və bu fərq udma sərhəddinə yaxınlaşdıqca artır. Bunu onunla izah etmək olar ki, sabit sahə halında elektrik sahəsi bərabər paylanır. Udma sərhəddində fotoeffektin müşahidə olunması işıq şüalarının sərhəddində həcmi yüklerin toplanmasını göstərir. Belə ki, şüanın təsiri ilə yaranan elektron-deşik cütləri şüanın ətrafında həcmi yükler yaradır ki, onlar da kristalda daxili sahəni azaldır.



Şək.4.  $\Delta n$ -in işığın dalga uzunluğundan asılılığı ( $E=3,5$  kV/sm).

## **ӘДӘВІYYAT**

1. Huseynov A.G., Kyazim-zade A.G., Salmanov V.M., Mamedov R.M., Salmanova A.A., Hasanova L.G., Mahammadov A.Z. Features of Laser-Induced Luminescence and Photoconductivity of Layered Cu<sub>3</sub>In<sub>5</sub>S<sub>9</sub> Crystals. Optics and Spectroscopy, 2016, Vol. 121, No. 6, pp. 897–900.
2. Тагиров В.И., Гахраманов Н.Ф., Гусейнов А.Г. Новый класс тройных полупроводниковых соединений типа A<sub>3</sub><sup>I</sup>B<sub>5</sub><sup>III</sup>C<sub>9</sub><sup>VII</sup>. – Баку, - 2001. - 303 с.
3. Həsənova L.H., Məhəmmədov Ə.Z., Əhməd A.Ə. Elektron şüalanmasının Cu<sub>3</sub>In<sub>5</sub>S<sub>9</sub> monokristalının elektrik xassələrinə təsiri. Elmi əsərlər, - №2, 2018.

## **ВЛИЯНИЕ ЭЛЕКТРИЧЕСКОГО ПОЛЯ НА ОПТИЧЕСКИЕ КОНСТАНТЫ МОНОКРИСТАЛЛА Cu<sub>3</sub>In<sub>5</sub>S<sub>9</sub>**

**Л.Г.ГАСАНОВА, А.З.МАГОМЕДОВ**

### **РЕЗЮМЕ**

Монокристалл Cu<sub>3</sub>In<sub>5</sub>S<sub>9</sub> является слоистым кристаллом, поэтому, как и во многих слоистых кристаллах, можно ожидать ряд интересных закономерностей, связанных с анизотропией оптических и электрических свойств, влиянием электрического поля на оптические свойства и поведение оптических постоянных вблизи края оптического поглощения. Поэтому исследован квадратичный электрооптический эффект.

Измерено индуцированной двулучепреломление, а также его зависимость о напряжения электрического поля и от энергии падающих фотонов. Обнаружен фотоэффект на границе собственного поглощения. В кристаллах имеет место квадратичный электрооптический эффект.

**Ключевые слова:** дисперсия, электрооптический эффект, двойное преломление

## **INFLUENCE OF ELECTRIC FIELD ON OPTICAL CONSTANTS OF Cu<sub>3</sub>In<sub>5</sub>S<sub>9</sub> SINGLE CRYSTAL**

**L.G.HASANOVA, A.Z.MAHAMMADOV**

### **SUMMARY**

The Cu<sub>3</sub>In<sub>5</sub>S<sub>9</sub> single crystal is a layered crystal; therefore, as in many layered crystals, a number of interesting regularities can be expected related to the anisotropy of the optical and electrical properties, the influence of the electric field on the optical properties and the behavior of optical constants near the optical absorption edge. Therefore, the quadratic electro-optical effect is investigated.

Measured induced birefringence, as well as its dependence on the voltage of the electric field and on the energy of the incident photons. A photo effect was found at the boundary of its own absorption. A quadratic electro-optical effect takes place in crystals.

**Keywords:** dispersion, electro-optical effect, double refraction